



■ Mirdamət Əziz

**Mirdamət Əziz (Əzizov Mirdanət Yusif oğlu)** 1960-ci il martın 3-də Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində anadan olmuşdur. Ali təhsillidir. 1999-cu ildən Azərbaycan Yazıçılar birliyinin üzvü, 2005-ci ildən isə Birliyin Şirvan bölməsinin sədridir. 2009-cu ilin Prezident təqəbüdçüsüdür. Yazılıları qəzet və jurnallarda çap olunur, televiziya və radio vəsitəsilə səsləndirilir. 4 şeir kitabının müəllifidir.

Ağdaş şəhərində yaşamışdır. 1 oğlu, 1 qızı vardır.

Şair Mirdamət Əziz 2016-ci ilin dekabr ayının 7-də vəfat etmişdir.

## HƏR YAŞIN ÖZ HÖKMÜ...

Hər dövrün öz hökmü, öz hikməti var,  
Ürkürəm töklən yarpaqlarından,  
Kəlməni maqqaşa çıxarardılar,  
İndi söz töklülər dodaqlarından.

Bir zaman gənc idim, bəxtiyar idim,  
Hər addım atanda tövşüyürəm mən,  
Qara bələndiyim günlər var idi,  
İndi yel dəyəndə üşüyürəm mən.

Ömrümü-günümü tər yaşıyardım,  
Daha payız gelib, hava sərindi,  
Vaxt vardi, çınimdə daş daşıydım,  
Dizlərim özümü götürmür indi.

Ömrün etibarı, vəfəsi bumu,  
Gözümüzə əbədi meskunlaşış qəm,  
Duz elə tutub ki, bel-buxunumu,  
Daha Tanrıya da əyiləmmirəm.

## SÖZ ÇƏLƏNGİ

Demirəm, dahiyməm, mütəfəkkirəm,  
Xəzan yarpağıdır yolumda kədər,  
Yeməyin dadını duya bilmirəm,  
Sözün ləzzətini duyduğum qədər.

Bir yandan açılır, bir yandan solur,  
Quruyan yenidən göyərəcəkmi,  
Sözün də butası, qönçəsi olur,  
Budaqda tumurcuq olduğu kimi.

Darıxdım, gülşənə yar gəlsin bari,  
Qələm həsrətini təzə-tər çekir,  
Gülün şirəsini bal arıları  
Sözün şərbətini şairlər çekir.

Dağa hər dırmanan zirvəyə yetmir,  
Kəlamlar göyərir dodaqlarından,  
Güllərin qoxusu burnumdan getmir,

Sözlərin qoxusu qulaqlarından.  
Yetsin ürəklərə qəlbimin səsi,  
Yeri də, göyü də alqışlayıram,  
Məni sevənlər bir gül dəstəsi,  
Bir də söz çələngi bağışlayıram.

## DÜNYANI

Heyat yollarında yerimek olmur,  
Qapsayıb hörümçək toru dünyani,  
Aqillər susduqca alıb başına,  
Tutub cahillərin xoru dünyani,  
İlahi, sən özün qorun dünyani.

Ayi, güneşi də söndürüb tamam,  
Damarda qanı da dondurub tamam,  
Alçaldıb, çökdürüb, endirib tamam  
Zorba kişilərin zoru dünyani,  
İlahi, sən özün qorun dünyani.

Nə olsun, hiyləger baş qatır yene,  
Mələklər şeytana daş atır yene,  
Qoymur dağılmağa, yaşadır yene  
Çörəyi dünyani, şorу dünyani,  
İlahi, sən özün qorun dünyani.

Yatmayır mərdləri, çəkir keşiyi,  
Döndərir cənnətə evi-eşiyi,  
Gələn körpələrin güllü beiyi,  
Ölən uluların goru dünyani,  
İlahi, sən özün qorun dünyani.

Felək fitnə-feli körüküsə də,  
İblisi qəlbərə höruküsə də,  
Hər görən zülmətə sürüküüsə də,  
İşığa yönəldir koru dünyani,  
İlahi, sən özün qorun dünyani.

## BİLƏCƏYƏMSƏ

Bəs deyib, yarımdan ayrılarım da,  
Anamla görüşə biləcəyəmsə,

Qılınc tək qınımdan sıyrılarım da,  
Anamla görüşə biləcəyəmsə.

Əcel şərbətini içib gedərəm,  
Durnalar sayağı köçüb gedərəm,  
Özüm kəfənimi biçib gedərəm,  
Anamla görüşə biləcəyəmsə.

Getmək məqamıdır, yol verin mənə,  
Dərdimi deməyə dil verin mənə,  
Mələklər, bir dəstə gül verin mənə,  
Anamla görüşə biləcəyəmsə.

## ATAMİN SOLMAYAN XATİRƏSİNƏ

Sən də qismətindən qaça bilmədin,  
Qəlbinin qəzəbi, nə kini oldu,  
Özün qapımızı aça bilmədin,  
Şəklin evimizin sakini oldu.

Sayı bilinməzdir töhfələrinin,  
Torpaq atamızdır, sən torpaqdasan,  
Rəngli yaddaşına nəvələrinin,  
Rəngsiz şəkillərdən boylanmaqdasan.

Təqvimdən qopmayan vərəqdir o çağ,  
Hər kəs zaman adlı pilləkəndədir,  
Sənsiz ötən günlər közərən ocaq,  
Dağılan xəyal tək pərakəndədir.

Dinin nurlu yolu, haqqın əlisən,  
Gülər, gül arayar, seviler səsin,  
Özün yer üzünü dərd heykəlisən,  
Taleyn qəlblərin qəm əfsanəsi.

Səsin ədalətin, haqqın səsiydi,  
Yaxşılard köçəndə elin yasıdır,  
Varlığın elə bil nur kündəsiydi,  
Yoxluğun bir günəş tutulmasıdır.

Heyat yolumuzu sarmış duman, çən,  
Vida tez səslənmiş dodaqlarında,  
Dünyadan tək kəfən aparmadın sən,  
Getdi bərəkət də ayaqlarında.

Kimin nə haqqı var, ruhundan küsə,  
Yadigar nə varsa, qoyduğun izdir,  
Həyatın nə qədər hay-küylüydüsə,  
Məzarın o qədər səs-səmirsizdir.

Atın tərki deyil dünyanın tərki,  
Salır yəhərindən heç yeriməmiş,  
Sən elə möhtəşəm bir zirvəsən ki,  
Başından bir ovuc qar əriməmiş.

O əcəl - ömrünü bitirən ki var,  
Sanki yanılmışdır, həyəcanlıdır,  
Sənin o solmayan xatiren ki var,  
Bizim ömrümüzdən daha canlıdır.

Ruhunla bir növraq, təmtəraq qur ki,  
Ağa bağışlaşın yerini qara,  
Bu gün ad gündündür, əsas odur ki,  
Doğula bilmisen öləndən sonra.

## MƏN DAYANIRAM

Dolub səbr kasam siləbəsilə,  
Payızın yerini qış alıbdımı,  
Vaxt ötür ildirim sürəti ilə,  
Zamanın qaytanı boşalıbdımı?!

Zirvədən dərəye yellenən daşam,  
Deme oylağını tərk et, ezipim,  
Bir-birinə dəyir səhərlə axşam,  
Vaxtin sayğacını bərkit, ezipim.

Nə bir qış soyudur, nə yay isidir,  
Mayak tək alışib sənən eşqimi,  
Ayır şəbekədən yer kürəsini,  
Bəsdir fırıldığı karusel kimi.

Səmadan gah yağış, gah da qar enir,  
Tapmır qaranquşlar qonmağa aman,  
Məni qınamayıñ, başım hərlənir  
Ayların-illərin viylitisindən.

Arana-yaylağa qibə edirəm,  
Səngimir dərədə dağların seli,  
Sürət qatarında yolmu gedirəm,  
Dağıdır saçımı zamanın yeli.

Əqrəbəm, günləri saya bilirəm,  
Yoxdur yerişimin bundan yeyini,  
Nə ömrün dadını duya bilirəm,  
Nə günün görürəm gözelliyi.

Bir anda boy atan ağaca bir bax,  
Bir gündə yetişir bar da, bəhər də,  
Dünən atasıyla gördüyüüm uşaq  
Bu gün uşaqlıla gəzir səhərde.

Baş daramaşa da vaxt tapmır adam,  
Ox yaydan çıxmamış dəyir hədəfə,  
Altmış üç yaşında köç edən atam  
Məndən ahil idi altmış üç dəfə.

Mən sizdən savayı kime ərk edim,  
Elə tutuşmuşam, elə yanırıam,  
Ya vaxtin ipini çəkib bərkidin,  
Ya sizə yaxşı yol, mən dayanıram.